



# "QƏLƏM ANCAQ SÖZDƏN YAZAR"...

Sözün mehrabına gözünü dikib  
Qələmə sarılıb, dizini büküb  
Peyğəmbər nurunu üzünə çəkib  
Övliya, ocaqdı, pirdi şairlər.

Kağız-qələmidi dostu, sirdası,  
Bircə xoş söz ilə mum edər daşı  
Onu qana bilməz hər ötən naşı,  
Təpədən-dırnağa sirdi şairlər.

Bu şeirin müellifi Səmayə Güleliqidir. Qadın yazarlar arasında seçilir, özünəməxsusluğu ilə diqqəti cəlb edir. Səmayə xanım publisistik məqalələr də yazar, indiyə kimi bir neçə şeir və məqalələr kitabı nəşr edilib. Amma şeirləri ilə özünü daha çox ifadə etməyi, həyata, gerçəkliyə, insanlara, gözəlliyyə münasibəti ilə diqqəti cəlb edir. Şeirlərinə sadə, aydın ifadə tərzi ilk baxışdan oxucunu ələ almaq çalışır. Uşaqlığı, ilk gəncliyi kənd mühitində keçib, ana mehri, ata öyüdü onun mənəvi aləmində dərin izlər buraxıb. Səmayənin şeirlərinin bir çoxu yaşadığı o kənd həyatının etik-etnoqrafik cizgilərini eks etdirir. "Anamın təndiri" şeirində bunu aydın görmek olar. Gözəl şairəmiz Fərqanə Mehdiyevanın "Təndir" şeirləndə sonra bu şeir Anaya ve halallıq, bərəkət rəmzi olan təndirə həsr olunan gözəl şeirlərdən biridir.

Çoxdandır təndiri yanib çatılmışır,  
Çoxdandır təndirə kündə yapılmır.  
Nə yaxşı təndirin bağıri çatılmışır,  
Ürəyi gözündən olsa da dolu?!

Hiss olunur ki, Səmayə xanım o analı, təndirli günlərin həsrətində yaşayır. Onun şeirlərində ötən günlər üçün bir xiffət, bir nostalji hissələr yaşayır.

Bu da təbiidir. İnsan həmişə, xüsusilə yaşa dolanda, dönüb arxaya baxır, yaşıdagı o illərin xatirələri ilə ovunur. Amma təbii ki, keçmiş, ötən günləri geri qaytarmaq mümkün deyil. Bu hissi biz Səmayə Güleli qızının "Ata evinə gedən yol" şeirində duyduguz.

Sükutu pozulmaz qəfil bu evin,  
Səbri, hövsəlesi yaman daralıb.  
Tənhalıqdan üzü, gözü qaralıb,  
Ot basıb qırmızı kirəmitini.  
Ata nəfəsinin gəlmir həniri,  
Gəlib açan yoxdu bu tilsim-sirri.  
Yaman ağır imiş Haqqın qisməti,  
Atalı, annalı günün həsrəti.  
Nə onlar geriye qayda bilir,  
Nə badalar könlü ovuda bilir.

Səmayə Güleli qızı təbiəti, onun gözəlliklərini şeirlə getirir, təblətlə şair ürəyini bir vurğuda, bir ahəngdə birləşdirmək istəyir və bəzi şeirlərində buna nail ola bilir. Məsələn, yaz yağışı haqqında bizi poeziyada onlarla nübünlər var.

Səmayənin "Yaz yağışı" isə bu təbiət hadisəsinə öz duyduqlarının ifadəsidir. "Hər damlandıq nur töküür, Göydən yere əlek-əlek Yaz yağışı!" Daha sonra: Poz gecənin sükutunu, Poz gecənin nizamını. Piçılıyla, səbayellə Dan yeri tək ağappaq, Ağ atlı sevgi gətir, yaz yağışı. Gözlərimin rəngində Taleyinə düşən rəngi apar".

Təbiidir, həm də poeziya nəfəsi var.

"Ağ atlı sevgi" bənzətməsi gəlir və şairənin şeirlərində o "ağ atlı sevgi"nin həsrətini görürük. Lirik qəhrəman sevdiyi insanı yuxusunda arayır.

"Bircə açılma səhər, sökülməyə dan" deyib yuxuda vüsala yetmək istəyir. Adı piçılıya da məna verir: "Elə piçilda ki, dəniz diksinsəsin" deyir. Qısqançıq hissi də ona yad deyil. Hətta o dərəcədə ki:

**Səba yeli sığal çekir saçlarına  
Küləyə qısqanıram.  
Qönçələnib dodaqların.  
Çiçəyim qısqanıram.  
Şölə saçır yanaqların,  
Atəsi qısqanıram.  
Zərrin şəfəqlər bərq vurur,  
Güneşi qısqanıram.  
Bütün kainata,  
hətta  
özümə qəsqanıram.**

Şaire Məlahət Yusifqızı Səmayə Güleliqizinin "Uduzduğum sevgi" kitabına ön söz yazıb və hiss olunur ki, o, öz şaire dostunun duyğularına və bu duyğuların şeirdə ifadəsinə həssaslıqla yanaşır. Onun yazısından sitat getirmək istəyirəm: "Arxada buraxılmış günahların və qəbahətlərin getirib çıxardığı qələbə arzuolunan deyilsə, onda sözün də xeyirə, şərə xidmət edən tərəfləri var. Deyilən söz hələfə dəymədisə, boş-boşuna söyləndisə və ya qüdrətli sbz dərk edilmirsə, onda söz əməlin kölgəsinə çevrilir.

**Könlüm bir parça sevinc istəyir,  
Qəmlə yükəndiyim yetər artıq.**

Tapa bilsəm bircə udum hava,  
Rahatlıq...  
Qəlb evimin boş qalmış qapısını  
qıffılamaq istəyirəm.

Açarını dənizə atacağam  
bir gün yalvarışlarına dözməyib,  
açmamaq üçün".

Məlahət xanım öz şairə həmkarının şeirlərindəki işığa, səadətə təşəliyi yaxşı mənalıdır.

Həmin o adını çəkdiyimiz kitabda Səmayə Güleli qızının hekayələri də təqdim edilir. Amma mən həqiqəti deməliyəm. Səmayə xanımın hekayələri şeirləri ilə müqayisədə solğun nəzərə çarpır. Doğrudur, bu hekayələrdə onun dili, obrazların danışq tərzi, hadisələrin təsviri qaydasındadır, amma hekayə modeli, quruluşu, strukturu heç də janrıñ tələbləri ilə uyuşmur. Mən Səmayə Güleli qızına məsləhet görürəm ki, çoxlu hekayə mütaliə eləsin, həm də hekayə üçün lazım olan həyat materialına yaxqşı bələd olsun.

Bu yazını Səmayə xanımın bu misraları ilə bitirmək istəyirəm:

**Bulaq kimi sizlayaram,  
Qövr edir içimdə yaram.  
"Heyrət ey büt"ə qıymaram  
Əlin üzündə qalsın.**

**Qələmancaq sözdən yazar,  
Sözdən yaranıbdı bazar.  
Səmayə söz tək qızarar,  
İstər sözündə qalşın,  
Şeir kimi yaşasın,  
Şair kimi yaşasın!**